

## MƏHƏMMƏD SÜLEYMANOV

AMEA Naxçıvan Bölümü

E-mail: mahammad.suleymanov85@gmail.com

### QASTRONOMİYA TURİZMİNİN NAXCIVAN MUXTAR RESPUBLİKASINDA İNKİŞAF PERSPEKTİVLƏRİ

Məqalədə Naxçıvan Muxtar Respublikasında son dövrdə perspektivli sahə olan gastronomiya turizminin mövcud vəziyyəti və potensialından bahis edilir. Hal-hazırda bir bölgün mətbəxi bağlı xüsusiyyətləri turistin məhsul olmasına baxımdan şəhəriyərlər dərəcədə on plana çıxmışdır. Məqalədə gastronomiya turizm təhlil olunmuş, inkişaf etmə sababları və müstər respublikası arasındakı inkişaf perspektivləri araşdırılmışdır. Turistlərin işçisi olan milli mətbəxinin cəsildiliyi və fərqlişliliyi asas meyarlardan olduğunu nəzərə alaraq müstər respublikada gastronomiya turizminin inkişafına dair təkliflər verilmişdir.

Acar sözlər: gastronomiya turizmi, milli mətbəx, turizmin inkişafı.

Qastronomiya turizm növü kimi yeni-yeni görünməye başlasa da, əslində turizmin içində olan mühüm sektordur. Qastronomiyadan fərqli tacirbələr yaşatmaq, hörmet və status qazandırmaq, məhsul fərqləndirmək və turist üçün bölgəni digərlərləndən daha cəlbəcidi göstərmək vasitəsi olaraq istifadə edilir. Turizmin bu sahəsi yerli mətbəx məhsulları sayısında mədəniyyətlərin bir-birini daha yaxşı tanumalarını təmin edir. Mədəniyyətin on mühüm cəhətlərindən biri olan milli mətbəx, regiona məxsus yeməkləri və bölgənin xüsusiyyətlərini aks etdirir. Müasir zamanda insanlar yalnız aqılı hissini aradan qaldırmış üçün deyil, eyni zamanda yemək prosesində fərqli tacirbələr yaşamasaq məqsədilə evlərlərinə kənarada yemək yeyirlər. Maslounun ehtiyacları yerarxiyası bölüşündən istifadə edərək demək olar ki, yemək-içmək, insan ehtiyaclarının bütün mərhələlərində fərqli formaldarda təzahür edir [7, s. 270]. Qastronomiya turistləri görməli yərlər, aylanıca və ali-vertis qədar cəlb etmək potensialına malik olan sahələrdən bəri və iləldir turizm sənayesi daxilişində ortaya çıxmama çalışınan on qabaqcıl namızaddı. Çünkü, milli mətbəx turistlərinin və ekzotik yərlərin tanımış üçün on yaxşı yollardan bəridir. Başqa bir ölkəni ziyarət edən insanların gözənlətilərə arasında, yeni yerlər görmək və yeni mədəniyyətləri tanımaqla yanaşı, yeni dadlarla tanışlıq və müxtəlif tacirbələr yaşamaq arzusu da durur. Sayahət edərkən turistlərin demək olar ki, hər biri üçün qidalanmaq üç və asas tourist fealiyyətindən bəridir. Aparılan araşdırılmalar nəticəsində müxtəlif mətbəxlərin yeməklərini dəmgər arzulanıv turistlər-muzeylər, film festivalları və rekreasiya tədbirləri ilə maraqlanın turistlər arasında mütləq bir əlaqə olduğunu qeyd etmişdir [5, s. 136]. Bu araşdırımlar sübut edir ki, turistlər hər hansı bir ölkənin və ya regionun muzeyləri, festivalları və sağlamlıq-borqıcı mərkəzləri ilə maraqlanıv, hamçinin sayahət etdiyi ölkənin və ya regionun yerli qida və içkilərindən dadmaq arzusunda da olacaqdır.

Qastronomiya termini, yunanca "qaster" (mədə) və "nomas" (qanun) sözlərindən meydana gəlmışdır. Qastronomiya – ölkə və ya region mətbəxlərini bir-birindən ayıran,

bir ölkənin və ya ərazinin qidalarını və yemek hazırlama üsullarını ifadə edir [2, s. 33]. Başqa sözlə gastronomiya mədəniyyət və yemek arasındaki əlaqəni aşasından elmdir. Aparılan ayrı-ayrı araşdırımlarda gastronomiya turizminin turizm tacirbəsinin ayrılmaz bir parçası olduğu və bəzi hallarda soyahat üçün əsas motivasiya ola biləcəyi vürgülənlər [4, s. 548]. Bir bölgənin yeməkləri turistlərə turistlərin yaşadığı gözəl anlar üzərində əhəmiyyətli təsire malikdir. Turizm bazlarında baş verən dəyişikliklər yerli dəyərləri on plana çıxmamaq meyllidir. Müasir dövrdə turistlər getdiyi ölkə mədəniyyətinə uyğunlaşmamış sevən, mədəniyyətin bütün elementlərini görmək, öyrənmək və yaşamaq istəyən bir xüsusiyyət malikdir. Bu səbəbdən ölkələr yerli dəyərlərini on plana çıxaraq dəqiq oləkəldərdən fərqlərini ortaya qoymaqla çalışır. Regional fərqliliklər vürgüləməğin on yaxşı yolu özünməxsus arzاق və içkilərin təqdim olunmasıdır. Dünya tacribəsində qidalar içilmə, tarix və təbiətdən sonra dördüncü cəzibədarlıq tənsürü olaraq müyyəynleşmişdir.


Milli mətbəxin turizm məqsədilə istifadəsinə səciyyələndirmək üçün "qastronomiya turizmi", "mətbəx turizmi", "qidalanma turizmi" və "yeyinti turizmi" kimi anlayışlardan istifadə edilir [6, s. 38]. Bu turizmin əsas motivasiya faktoru xüsusi bir yemək növünü dadmək və ya bir yeməyin hazırlanmasını məqsədilə arzاق istehsalçılarını, yemək festivallarını, restoranları və xüsusi sahələri ziyarət etməkdir.

Qastronomiya turizminin mənşəyi kənd təsərrüfatı, mədəniyyət və turizmə dayanır. Bu üç faktor, qastronomiya turizminin regional bir cəzibədarlıq və tacribə olaraq turistlərin diqqətini çəkməyə imkan verir [1, s. 63]. Kənd təsərrüfatı məhsul yaradır, mədəniyyət-tarixi və orijinallığı təmin edir, turizmi isə milli mətbəxin təndilmasına xidmət edir. Bütün bu faktorlар qastronomiya turizmi adı altında birləşir. Beləliklə, qastronomiya turizmi istifadə oluna bilekçək bütün yemək içmək mədəniyyəti arasındaki əlaqəni aşasından xüsusi bir elm sahəsi kimi təsvir oluna bilər.

Naxçıvan Muxtar Respublikasının mətbəxi ənənəvi lozzatlırla zəngin bir müxtəlifliyə malikdir. Bizim mətbəx mədəniyyətimiz qədim tarixa malikdir. Muxtar respublikasının ərazisindən aparılan arxeoloji qazıntınlarda təpəlin müxtəlif yaşlı əşyalarının, yemək qablarının olması da məhz qədim mətbəx mədəniyyətimizdən xəbər verir. Ekooloji təmizlik, günəş şüasının bolluluğunu və digər amillərin təsiri nəticəsində yeytişmə, təravəz və digər məhsullar öz dəzi və keyfiyyəti ilə fərqləndir [3, s. 4]. Bu da öz növbəsində həmin məhsullardan hazırlanmış yeməklərin, cürbəcüt mürəbbələrin və şirniyyatların digər bölgələrdən fərqli və dadlı olmasına götürür cıxarı. Mətbəximizə xas olan yeməklər – parça bozbəz, küftə bozbəz, cölmək pitişsi, bozartma, çırtma, dolma, kabab, xaş, əriştə, umac aşı, buğda unu və düzən unundan hazırlanmış halvalar, xoşil, quymaq və digər xəmir xörəkləridir. Kənd təsərrüfatında malardarlığın inkişafı sayasında Süd və Süd məhsullarından da genis istifadə olunur. Süd və Süd məhsullarından südaşı, bulama, qatıqlaşı, qatıqlama, dovğa, ayranası, qurutə və digər yeməklər hazırlanır. Bütün türk döyündənən olduğu kimi milli yeməklərimiz içərisində "kabab" in özünə məxsus yeri vardır. Kabab növürləndən lülə kabab, tıka kabab, basdırma kabab, tava kabab, sacıcı və quyrquq kababının adını çəkmək olar. Kabab qoyun və mal atından, quş atından, hətta bəzi balıq növürləndən da çəkilir. Yeməklərin sahə "plov" hesab edilir. Plov qədim zamanlardan süfrələrimizin bacısı olmuşdur. Xalqımızın xeyir və sər işlərində yemək verilən zaman aq qazanları asılar və camataqtə plov verilərdi. Respublikamız ərazisində çoxlu sayıda çay və göllərin olması müxtəlif növələr yeməklərinin da mətbəximizə daxil olmasına imkan yaratmışdır. Balıq yeməkləri içərisində balıq basdırması, balıq kababları, qızartmaları və balıqdan hazırlanılan xaxı müşəhdurdur. Yeməklərimizdə dadlı olmasında duzun da rol az deyildir. Xalqımız duzu müqaddəs və bərəket məhsulu

olaraq dəyərləndirilmişdir. Belə ki, duz çörək kəsən iki insan bir-biri ilə dava-dalaş etməzdi. Qədim adıtmızın görə yeməkdən sonra süfrəyə çayla bərabər müxtalif şirniyyat və mürəbbə çeşidləri verilir ki, yeyilən yeməyin həzmına kömək etsin.

Muxtar respublikanın mətbəx mədəniyyətini ən yaxşı tanıtmağa yönələn milli və beynəlxalq sahada elmi konfranslar, festivallar ve yarışlar təşkil olunması öz-özüyündə gastronomiya turizminin inkişafına zəmin yaradır. Naxçıvan Muxtar Respublikasında keçirilən "Göyəcə", "Plov", "Naxçıvan çörəkləri", "Ariçılıq mahsulları – Bal", "Ailə təsərrüfatı mahsulları" festivalları Naxçıvan mətbəxinin və regional mətbəxin təndiliməsi üçün vacibdir. Təbi ki, bu da öz növbəsində turizmin inkişafına öz töhfəsinə vermişdir. Aşağıdakı qrafikdə müxtalif illərdə muxtar respublika ərazisində gələn turistlərin sayı göstərilmişdir.



**Şəkil.** Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayı (nəfər)

**Mənbə:** Naxçıvan MR dövlət statistika komitəsinin rəqəmləri əsasında mülliət torşından hazırlanmışdır.

Muxtar respublikamızda dayanıqlı və davamlı inkişaf natiqcəsində turizm sənayesi son illərdə nəzərə çarpan dayışıklıklar baş verir. Muxtar respublikamızda 2006-ci ildə 93,9 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2016-ci ildə 403,3 min nəfər turist gəlmüşdür. Müqayisəli təhlil nüstəsində turizmin inkişaf dinamikasını görmək olur. Muxtar respublikası 2016-ci ildə galan turistlərin sayı 2006-ci ildə müqayisədə 4,3 dəfə, 2010-ci ildə galan turistlərin sayından isə 1,4 dəfə çox olmuşdur. Naxçıvan şəhərinin 2018-ci ildə İsləm mədəniyyətinin paytaxtı elan olunması Naxçıvan Muxtar Respublikası haqqında dolğun məlumatların dünya ictihadının qatdırılmasına və gastronomiya turizminin inkişafına geniş imkanlar yaradacaqdır.

Muxtar respublikamızın mədəniyyətinə xas olan mülksiz mətbəx dayalarının və yemək hazırlanma-bisirəmə üsullarının qorunması diqqət marşasında saxlanılır. Bu məsləhənin bariz nümunəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 7

fevral 2009-cu il tarixli Sərəncamına əsasən 2012-ci ildə Azərbaycan və ingilis dil-lərində nəşr olunan "Naxçıvan mətbəxi" kitabını göstərmək olar.

Son dövrlərdə turistlərin istirahət edəcəkləri yer seçimində bölgəyə xas olan milli yeməklər əhəmiyyət qazanmağa başlayıb. Bu sababdan əslrərə dayanan muxtar respublika mətbəxinin gastronomiya turizmündə özüne yer vacibdir və regionda turizm-in bu növünin inkişafına daha çox əhəmiyyət verilməlidir. Bu məqsədə muxtar respublika mətbəxinin xüsusiyyətlərinin faydalari, digər mətbəxlərdən üstünlükleri ortaya qoyulmalıdır. Bu məqsədə turizm şirkətlərinin təzəyənə böyük vəzifə düşür. Turizm sahəsində çalışan insanların doğru məlumat sahibi olması təqdimat maximində mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızda gastronomiya turizminin dəha də inkişaf etdirilməsi və bu sahədən gələn gəlirlərin artırılması üçün aşağıdakı təklifləri vermək olar:

- milli yeməklərin reseptlərə uyğun hazırlanması və təqdimat xarakterli tədbirlərin keçirilməsi;
- turizm şirkətləri və tur operatorları tərəfindən hazırlanın turlarda bölgənin özüne xas yemek və içkiləri barədə turistlərə məlumat verilməsi;
- muxtar respublikamızın təndiləsi üçün iştirak edilən beynəlxalq sərgilərdə milli yeməklərin dəha çox on planda göstəriləməsi;
- gastronomiya turizmi sahəsində peşəkar soviyyəli kadrların hazırlanması;
- xidmət sahəsi işçilərinin bu haqqda geniş məlumat sahibi olması məqsədi ilə milli mətbəximiz mövzusundə təlimlər keçirilməsi;
- müxtalif turist qruplarının xüsusiyyətlərinin nəzərə alaraq milli yeməklərimizlə bağlı gözəlti və məmənuniyyətlərinin ortaya çıxaran sorğuların keçirilməsi;
- gastronomiya turizminin dair tətbiqi işlərin dəha çox keçirilməsi;
- gastronomiya turizmi sahəsində dünyə tacribəsindən istifadə etməklə regionda turizmin inkişaf etdirilməsi.

Dünya tacribəsində gastronomiya turizmi sahəsi əldə edilən galırə görə iqtisadiyata əhəmiyyətli yerdə malikdir. Əldə edilən galırda artımın təmİN olunması turistlərin seyahatlərindən məmənluq dərəcəsinin yüksək olduğu zaman mümkün olur. Turistlərə məmənluq hissini yaramaması isə xidmətin keyfiyyətinə bağlıdır. Xidmətin keyfiyyəti olmasından xidmət sektorundakı işçilərin təhsil soviyyəsi ilə düz mütənasibdir və beləliklə verilən təkliflərdən istifadə edilmişən muxtar respublikamızda turizmin inkişafına sabab ola bilər. Digər turizm fəaliyyətlərindən fərqli olaraq gastronomiya turizmi bütün il boyu tətbiq edilmə xüsusiyyətiն daşıdıgına görə bu sahənin iqtisadiyyatın inkişafına təsiri əvəz olunmazdır.

## ƏDƏBİYYAT

1. Cömert M., Özkaya D F. Gastronomi turizmində Türk mutfağının önemi // Journal of Tourism and Gastronomy Studies, 2014, № 2 s. 62-66.
2. Gülen M. Gastronomi turizm potansiyeli və geliştirilmesi kapsamında Afyonkarahisar ilinin değerlendirilməsi // Güncel Turizm Araştırmaları Dergisi, 2017, № 1, s. 31-42.
3. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan mətbəxi. Naxçıvan: Əcməci, 2012, 356 s.
4. Fox R. Reinventing. The Gastronomic Identity Of Croatian Tourist Destinations // Hospitality Management, 2007, № 26, s. 546-559.
5. Boyne S., Hall D., Policy F.W. Support and Promotion for Food-Related Tourism Initiatives // Journal of Travel & Tourism Marketing, 2003, № 14, s. 131-154.

6. Sormaz Ü. Gastronomi Turizmi Bağlamında Yiyecek-İçecek İşletmelerinin Tutumu // Journal of Current Researches on Social Sciences 2017, № 7, s. 37-58.
7. Vəliyev T.S., Babayev Ə.P., Meybullahov M.X. İqtisadi nəzəriyyə. Bakı: Çaşioğlu, 2001, 691 s.

**Магомед Сулейманов**

## **ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ ГАСТРОНОМИЧЕСКОГО ТУРИЗМА В НАХЧИВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ**

В статье говорится о существующем положении и потенциале гастрономического туризма, ставшего в последнее время перспективной отраслью. В настоящее время на первый план в качестве продукта туристической отрасли выходят особенности национальной кухни определенной области. В статье исследуется гастрономический туризм, причины его развития, а также перспективы развития на территории автономной республики. Учитывая, что основным фактором выбора стран является разнообразие национальной кухни, даны рекомендации по развитию гастрономического туризма автономной республики.

**Ключевые слова:** *гастрономический туризм, национальная кухня, развитие туризма.*

**Mahammad Suleymanov**

## **PROSPECTS FOR THE DEVELOPMENT OF GASTRONOMIC TOURISM IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

The paper refers to the current situation and potential of gastronomic tourism, which has recently become a promising industry. At present, the peculiarities of the national cuisine of a certain region come to the fore as a product of the tourism industry. The paper explores gastronomic tourism, the reasons for its development, as well as the prospects for development on the territory of the autonomous republic. Taking into account that the main factor in choosing countries is the diversity of national cuisine, recommendations are given on the development of gastronomic tourism of the autonomous republic.

**Keywords:** *gastronomic tourism, national cuisine, tourism development.*

*(İqtisad üzrə elmlər doktoru, professor Ağarza Rüstəmov tərəfindən təqdim edilmişdir)*